


Bakının tarixi qədim olduğu qədər də maraqlıdır. Çünkü burada yalnız əsrlərlə nəsillər görüşməyib, həm də sivilizasiyaların qovuşduğu bu məkan böyük inkişaf yolu keçib. Bu gün Bakı dünyanın ən müasir, inkişaf etmiş mədəniyyət mərkəzlərindən biridir. Şəhərin tarixini vərəqlədikcə ötən illər ərzində onun simasının daha çox hansı illərdə dəyişməsi göz öündə canlanır.



Баку. Заводъ въ черномъ городе.



di. Dövlət başçısı qeyd etdi ki, Bakı çar Rusiyası və sovet dövründə sənaye şəhəri kimi formalasdıb. Təbii ki, uzun illər sənayenin geniş-miqyaslı inkişafı şəhərin ekoloji vəziyyətinə çox mənfi təsir göstərirdi: "... Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakıda geniş yenidenqurma və abadlıq işlərinə start verildi. Bakının ekologiyasını böyük dərəcədə çirkənləndirən yerlər və müəssisələr artıq ləğv olunur. Onların yerində müasir, şəhərsalma qaydalarına uyğun yeni ictimai zonalar yaradılır. Biz ilk növbədə Bibiheybət buxtasının yaşıllaşdırılması, neft gölməçələrinin qurudulması və təmizlənməsi məsələsinə diqqət yetirdik. Vaxtılı ekoloji fəlakət mənzərəsini eks etdirən Bibiheybət buxtası indi yaşlılıq, park zonasıdır. Orada idman şəhərciyi, o cümlədən Su idmanı Sarayı, digər idman və istirahət infrastrukturlar yaradılıbdır..."

Balaxanı zibilxanası, qara tüstü və...

Dövlət başçısının xüsusi vurguladığı kimi, paytaxt ərazisində üfunet iyi verən, Bakının yeni siması ilə bir araya sığmayan yerlərdən biri de Balaxanı zibilxanası idi ki, şəhərin havasını çox ciddi şəkildə çirkənləndirirdi. On illiklər boyu Bakı və bəlkilər, bu acı reallıqla üz-üzə qalmışdır. Orada yandırılan ziblin tüstüsü bütünlükə şəhərin səmasını qatı dumana - "qara bulud" (zəhərə) bürüyürdü. Son illər həmin ərazi də təmizlendi, müasir standartlara uyğun zibilyandırma zavod, poligon tikildi. Xeyli müdddətlik ki, orada məşət tullantılarının çeşidlənməsi prosesi gedir. Indi həmin ərazi ekoloji cəhətdən sağlamlaşdırılıb.

Uzun illər boyu Bakının ekologiyasını çirkənləndirən Böyükşor gölünün təmizlənməsi də mühüm əhəmiyyət daşıyır. Balaxanıya bitişik həmin ərazi vaxtılı ekoloji fəlakət zonası adlandırıldı. Sovetlərin dövründə oraya axıdılan kanalizasiyalar, həm də yeraltı lay sularından emələ gelmiş "göl" "açıq səma altında neft anbarı" kimi tanınırıdı. Bakıda uzun illər ərzində "Qara şəhər" kimi məşhur daha bir



"Qara qızıl"ın mənbəyi kimi tanınan Bakının inkişafı müəyyən tarixi döndlərə təsadüf edib. Əs-lində iyirminci yüzilliyn ortalarından paytaxt öz simasını dəyişməye başlayıb. Şairlərin poeziyasında, bəstəkarların bəstəsində öz vəsfini tapıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin əvvəllərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi qəbul edərək bir daha paytaxtın simasının dəyişilməsində həyata keçirilən layihələr və qarşısında duran mü hümət vəzifələr barədə fikrini bildir-

# «Qara şəhər»in ağ günləri

"Ağ şəhər" paytaxtin inkişafının bariz nümunəsidir

ərazi var idi. Paytaxtin mərkəzindən çox da uzaq olmayan bu məkandan keçəndə ya maşının pəncərələrini bağlamalı idin, ya da dəsmalla ağız-burnunu örtməliyidin. Dövlət başçısının bu ərazinin də abadlaşdırılması və burada yeni bir şəhərin salınması ilə bağlı verdiyi tövsiyə və tapşırıqlar reallaşdırıldıqdan sonra "Qara şəhər"dən əsər-əlamət belə qalmadı: "...Biz "Qara şəhər"i "Ağ şəhər"ə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çox mənzilli evlər tikilir, ictimai zonalar yaradılır. "Qara şəhər"i ləğv edib onun yerində ekoloji təmiz "Ağ şəhər" yaratmaq bizim növbəti tarixi xidmətimizdir..."

"Ağ şəhər"in ağ imarətləri

Bu gün "Ağ şəhər" kimi, Bakının inkişafını, müasirliyini, ekoloji baxımdan nümunəviliyini təsdiqləyən həmin məkana baxmaqdan nə göz doyur, nə də könül ayrırlı.

"Qara şəhər"in yaradılmasına ötəri nəzər salmaqla "Ağ şəhər"in tarixi keçmişini öyrənmiş olarıq. Belə ki, yerli neftayırma sənayesinin uğurları ilə bağlı Bakı yaxınlığında yaranan kiçik bir yaşayış məntəqəsində əsasən neft zavodları yerləşirdi. Hələ 1873-cü ildə bir çox zavodların Bakıdan kənar-dakı boş ərazilərə çıxarılması haqqında sərəncam verilmişdi. Həmin vaxtlar burada yüze yaxın zavod, ticarət müəssisələri və ya-sış yerləri tikilmişdi. Tezliklə zavodlardan çıxan tüstü və his həmin ərazinə qaraya boyamışdı. Elə ona görə də ərazinə haqlı olaraq qeyri-rəsmi olsa da, "Qara şəhər"

adlandırmışdır.

1876-ci ildə Keşlədəki otlaq sahələrində və yerli əhalinin bağ və bostan sahəlerinin yerində yeni sənaye rayonu salındı. 1880-ci ildə yeni sənaye rayonunda 120-yedək müəssisə fəaliyyət göstərirdi. 1905-ci ildə demək olar ki, Bakının bütün iri neft sənayesi obyektləri burada yerləşdirilmişdi. Ona görə də buradakı tikililərin

hamisini tüstü-his baslığından hər tərəf qapqara görünürdü. Elə buna görə də 1880-90-cı illərdən bu ərazi artıq "Qara şəhər" kimi tanınırı.


...Bu da gözəlli ilə göz oxşayan "Ağ şəhər" - Azərbaycan Prezidenti İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının" təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyətinin 11 iyun 2007-ci il tarixli sə-rəncamına əsasən, ölkəmizdə hə-yata keçirilən ən böyükmiqyaslı şəhərsalma layihələrindən biri ilə salınıb. Bakı "Ağ şəhər" layihəsinin Baş Planı 621 hektar sahədə yerləşən, şəhər mərkəzinin şərq hissəsinin ("Qara şəhər"in) bərpa və inkişafı, həmçinin paytaxtin ye-ni müasir mədəniyyət mərkəzinə əvviləşməsini, daha dəqiq desək, 10 universal şəhər tipli rayonun yaradılmasını nəzərdə tutur.

Harmoniya və rahatlıq məkanı - "Ağ şəhər"

"Ağ şəhər" layihəsinin baş məsləhətçi mühəndis və memarlıq işlərinin layihələndirilməsi üzrə dönyanın tanınmış şirkəti olan Böyük Britaniyanın "Atkins" şirkətidir. Layihə üzərində işə azərbaycanlı mütəxəssislər yanaşı, əfsanəvi Norman Foster tə-rəfindən əsası qoyulmuş məşhur "Fosters+Partners" memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik, ABŞ-in tanınmış "F+A Architects" arxitektura bürosu cəlb edilib.

Bu layihənin reallaşdırılması ilə "Qara şəhər"in sənaye siması keçmişdə qalıb. "Ağ şəhər" adlı harmoniya və rahatlıq məkanı öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakının yeni müasir mərkəzinə çəvrilənəkdərdir.

2011-ci ilin 24 dekabrında "Ağ şəhər" layihəsinin təməlqoyma mərasimi keçirilib. Azərbay-can Prezidenti İlham Əliyev və birlərini xanım Mehriban Əliyeva tə-məlqoyma tədbirində iştirak edib-



lər. 24 dekabr 2016-ci il tarixində Bakı "Ağ şəhər"in təməlinin qo-yulmasının 5-ci ildönümü ilk ya-shayış kvartalı olan "Yaşıl ada"nın açılışı ilə qeyd edilib. Həmin mərasimde həmçinin yeni Fəvvare-lər Meydanı kvartalında parkın tə-məl qoyulub.

Bakı "Ağ şəhər"in ilk landmark binası və giriş qapısı sayılan Bakı "Ağ şəhər" Ofis Binası A səviyyəli biznes mərkəzidir. Bu binanın 24 dekabr 2014-cü il tarixində açılışı olub...

Bir sözə, qədim və ulu yaşa-yış məskənlərindən biri kimi ta-nınmış neft Bakısının siması son illər görünməmiş dərəcədə dəyi-şilməkdə, müasirleşməkdə, yeniləşməkdədir. Bu işə paytaxtin yal-nız simasının dəyişdirilməsi deyil, eyni zamanda ölkənin dinamik in-kişafı baxımından da təkzibolun-maz faktorlardandır.

**Məhəmməd NƏRİMANOĞLU,**  
**Ağaeli MƏMMƏDOV (foto),**  
**"Azərbaycan"**